



Vainqton v Baknn islam qzlara qar birg mbariz plan

Metyu Brayza "Azvision" internet portalna verdiyi aqlamada Azrbaycanda islam qzlara qar AB sfirliyinin H. liyev Fondu il birg plann ifa edrk deyib: "Birinci xanm, Heydr liyev Fondunun prezidenti Mehriban liyeva il birg bizim sfirlilik cnub blgsind azrbaycanl qzlarn professional thsil . "Id etmlri n program hazrlamad

Sabiq sfir bu programn hdfini aqlayaraq deyib: "sas mqsdimiz hmin qzlarn professional karyeralarn effektivliyini artrmaq v onlar "islam ekstremistlr"dn qorumaq idi. nki . "islamlar onlar z sralarna clb ed v hyatlarn mhv ed bilrdilr

Qeyd edk ki, AB sfirliyi v H. liyev Fondunun Azrbaycan qzlarna qar birg plan bu lkd aillrin v qzlarn slama tmayl vaxt hyata kemidir. Szgedn plana sasn, thsil mrkzlrind hicaba .qadaa qoyuldu v bu lkd misli grnmmi bhran yaranmasna sbb oldu

M. Brayza lav edib: "Biz z sylrimizi azrbaycanl milyonu, 19-cu srd Qafqazda ilk qzlar ."mktbinin sasn qoyan Zeynalabdin Tayevin rfin "Tayev tbbs" adlandrmdq

O vurulayb: "Bizim ilk addmmz AB hkumti trfindn qzlar v qadnlarla (thsil, shiyy, iqtisadiyyat sahlri zr) bal koordinasiya olunmayan bir sra proqramlar vahid strategiya formasna salmaq idi. Mn bir sra AB dvlt agentliklrinin koordinasiya olmadan eyni mqsdrlr ."n byk mbld vsait xrclidikliri grnd tcblnmdim. Bu, AB kimi dvlt n adi bir problemdir

Sabiq sfir islam qzlara qar birg plann ikinci mrhlsi bard aqlama verrk deyib: "kinci addm Lnkran v Astara rayon cra Hakimiyetlrinin rhbrli il trfdalq laqlri quraraq thsil proqramlar myynldirmk idi. Bu lahiy reallaanda mn 2012-ci ilin yanvarnda senatorlar Bokser v Menendezin sfir kimi tsdiqlnmmi rtlnldirn ssvermd icaz vermdikli n Azrbaycan mcburn trk etmli oldum. Bu, ox irkli addm idi. Bu qrar iki gcl senatorun bir qrup kiik Amerika ermnilrinin maliyy v siyasi asllnn bariz nmunsidir. Lakin mn yen d bu program balamaq ."istyrdim

Azrbaycann indiki durumunu dyrlndirn M. Brayza deyib: "Mnim Azrbaycanla bal fikrilrim orada yaadm dvrd olduu kimi dyimyib. Azrbaycan dnyann n aparc strateji balans nqtlrindn biri kimi grrm. Azrbaycan hm Rusiya, hm d ranla srhd malik olan yegan lkdir. Azrbaycan xalq srlr boyu xarici qvvlr trfindn manipulyasiyaya urayb. Bu iki gc (Rusiya v ran) tarixn Azrbaycann elitalar arasında blc rol oynayaraq vahid dvltin yaranmasna mane olub. Buna baxmayaraq. Azrbaycan iki df vahid dvlt halnda formalab. Ibtt, Azrbaycanda grlsi ilr oxdur. Birlmi tatlar v onun trfdalar, dostlar bu pozitiv inkiaf zruri edn dstk v ."tnqidin balansn qorumaldr